

# 15 iyun Milli Qurtuluş Günüdür!



# İSİQ

İctimai-siyasi qəzet

Qəzet 1930-cu ildən çıxır

ŞİRVAN ŞƏHƏRİ

№8 (7479)

14 iyun 2020-ci il

Bazar

Qiyməti 20 qəp.



## Heydər Əliyev qətiyyəti xaosa, anarxiyaya son qoydu

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq üçün şüar idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqançlıqla qarşılayıb ona mane olmağa çalışdı.

Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdümlən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədrilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Azərbaycan xalqı 2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna, bu kursun ən layiqli davamçısı İlham Əliyevə səs verməklə, milli qurtuluş yolunun uğurla davam etdirilməsinə yeni üföqlər açdı.

## Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin bir sıra ünvanlarında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub və şəhər sakinləri ilə yaşadıkları ünvanlarda görüşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın sosial-iqtisadi həyatında əldə edilən uğurlar hər bir bölgədə olduğu kimi Şirvan şəhərinin həyatında da öz əksini tapmaqdadır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında şəhər ərazisində irimiqyaslı layihələrin icrası, quruculuq-abadlıq işləri davam etdirilir. Həmçinin yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

03 iyun 2020-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, şəhər Bələdiyyəsinin və kommunal xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə şəhərin bir sıra ünvanlarında olaraq aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub, sakinlərlə görüşərək onları narahat edən məsələləri yerində dinləyib.

Şəhər İcra Hakimiyyətinin başçısı Şəhər 1 May küçəsində şəhidlər Kərimov Vüqar Yəqin oğlunun və Quliyev İmran Nəriman oğlunun xatirəsinə layihələndirilən abidə kompleksinin tikinti işlərinin gedişinə onların valideynlərinin iştirakı ilə birlikdə baxıb, şəhərin Energetik 9 və İnt İbrahimov 10 sayılı binaların qarşısında İDEA İctimai Birliyinin "Bizim həyat" xüsusi layihəsinə uyğun olaraq yeni, müasir abad məhəllənin salınacağı 1,5 ha sahə ilə yerində



tanış olaraq öz tövsiyə və tapşırıqlarını verib. Abad məhəllədə "İDEA" İctimai Birliyi tərəfindən idman və uşaq əyləncə qurğuları, yelləncəklər, kölgəncəklər və söhbətgahlar quraşdırılması nəzərdə tutulub.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı Şəhər Şirin Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə aparılan abadlıq işləri ilə tanış olub, məhəllə sakinləri ilə söhbət edərək onların təşəbbüsünü bəyəndiyini, bu təşəbbüsün digər məhəllələr üçün də stimül olacağını qeyd etmiş və aparılan işlərlə bağlı Şəhər İcra Hakimiyyəti tərəfindən lazımı dəstəyin verileceyini bildirib.

Daha sonra isə İlqar Abbasov Dövlət Programına uyğun olaraq Şəhər İnt İbrahimov 12 və 14, T.İsmayilov 7 və 11, həmçinin N.Nərimanov 13 ünvanlarında yaşayış binalarının zirzəmilərinin çirkab sularından təmizlənməsi, S.Zeynalov və İnt İbrahimov küçələrində isə mərkəzi və məhəllədəxili kanalizasiya xətlərinin çəkiliş işləri ilə də tanış olub.

İlqar Abbasov eyni zamanda qeyd olunan ünvanlarda yaşayan şəhər sa-

kinləri ilə görüşərək onları narahat edən məsələləri yerində dinləyib, görüşdə qaldırılan məsələlərə münasibətini bildirərək sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımı bütün imkanlardan istifadə ediləcəkdir.

Sakinlər bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq, ölkəmizdə, eyni zamanda Şirvan şəhərində vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, şəhər əhalisinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapması üçün müvafiq tədbirlərin görülcəyini bildirib, bir daha sakinləri özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmağa, qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsinə riayət etməyə dəvət edib.

## Şirvan şəhər İcra Hakimiyyəti və "PAŞA Holding" MMC Ramazan bayramı münasibəti ilə birgə sosial aksiya həyata keçiriblər

Koronavirus pandemiyasının yayılması səbəbindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqalayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusi ilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənavi dəstək göstərilməsi istiqamətində bütün lazımı imkanlardan istifadə olunur. Görülən işlər çərçivəsində məşğulluq və sosial rifaha dəstək işləri mühüm yer tutur.

Pandemiyadan zərər çəkən sahələrdə işləyən insanların əməkhaqqıların əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılınır, iki ay müddətində haqqı ödənilən ictimai iş yerləri yaradılıb, xüsusi karantin dövründə işləməyən 600 min insana iki ay ərzində 190 manat yardımın verilməsi təmin edilib.

Ölkə prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejimi dövründə ahıl, tənha və sağlamlıq imkanları məhdud 3 minə qədər ailə ziyarət edilmiş və onlara lazımı köməkliklər göstərilib.

Şəhər İcra Hakimiyyəti sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi ilə bağlı təşəbbüsünü müqəddəs Ramazan bayramı ərəfəsində də davam etdirib. Be-

lə ki, Ramazan bayramı ərəfəsində, koronavirus pandemiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək çərçivəsində aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! təşəbbüsünə 22 may 2020-ci il tarixində "PAŞA Holding" MMC də təkrar qoşulub, Şirvan şəhər İcra Hakimiyyəti ilə birgə könüllü gənclərin iştirakı ilə şəhərin müxtəlif ünvanlarında yaşayan, ilk növbədə sosial müdafiəyə ehtiyacı olan 300 ailə ziyarət edilib və onlara gündəlik tələbatları ilə uyğun lazımı ərzaq məhsulları verilib. Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, "PAŞA Holding" MMC-nin nümayəndələrinə təşəkkürlərini çatdırıblar.

## Şirvan şəhərində koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitariya-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyatların bir qismi yumşaldılmışdır. Bununla əlaqədar Şirvan şəhərinin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilmişdir. Ərazilərdə təmizlik işləri aparılıb, oturacaqlar yerlərinə qaytarılıb, yeni gül-çiçək kompozisiyaları yaradılıb, ağaclar budanıb, çəmənliklərlə qulluq göstərilib.

Əhalinin sağlamlığının qorunması məqsədi ilə iki gündən bir şəhərin küçə və prospektləri xüsusi texnikaların köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, Gigiyena və Epidemiologiya və "DOST İş Mərkəzi" MMC-nin dezinfeksiya və sosial xidmət işçilərindən ibarət xüsusi təlim keçmiş işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, park və xiyabanlarda, uşaq əyləncə qurğularında, ödəniş terminallarında, avtomobil dayanacaqalarında, qəsəbələr də daxil olmaqla ümumilikdə 180-dən çox obyektə dezinfeksiyaedici maddələrlə təmizlik işləri aparılıb. İnfeksiyanın yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə şəhər ərazisində zəruri və qabaqalayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

## HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ

**H**əyatın, necə deyər-  
lər, isti soyuğunu  
görmüşəm. Ahıl yaş-  
dayam. Respublikamıza  
rəhbərlik edən bir neçə nə-  
fərin fəaliyyətləri barədə  
məlumatım var. Xalq üçün,  
el-oba üçün, sözün həqiqi  
mənasında, yanan rəhbər-  
lərimiz haqqında yalnız xoş  
sözlər demək olar.

Şüurlü həyatının böyük his-  
səsi ulu öndər Heydər Əliyevin  
Azərbaycana rəhbərlik etdiyi  
dövrə təsadüf edir. Ümummilli  
lider Heydər Əliyev fenomen  
şəxsiyyət, yüksək savada, təş-  
kilatçılıq qabiliyyətinə malik  
rəhbər idi. Hər şeydən əvvəl  
isə o xalqını, vətəniyi sonsuz  
məhəbbətlə sevən dahi insan  
idi. Onun ölkəmiz üçün etdiyi  
cahanşümlü işləri sadalamaq  
fikrindən uzaqam. Azərbaycan  
xalqı bunu yaxşı bilir. Ümum-  
milli liderimizin böyük xidmət-  
lərindən biri İlham Əliyev kimi  
oğul böyüdü təbiətə etməsi-  
dir. Heydər Əliyev İlham Əliyə-  
və inanır, ona etibar edirdi. Tam  
əmin idi ki, ondan sonra  
Heydər Əliyev siyasəti məhz  
İlham Əliyevin səyi ilə uğurla  
davam etdiriləcək.

Bu belə də oldu. 2003-cü il-  
də xalqımız etimad göstərərək  
İlham Əliyevi ölkə Prezidenti  
seçdi. Möhtərəm Prezidenti-  
miz İlham Əliyev Prezident ki-  
mi fəaliyyətə başladığı gündən  
bəyan etdi ki, mən hər bir  
azərbaycanlının prezidenti ola-  
cağam. Artıq həmin vaxtdan  
təxminən 17 il ötür. Cənab İl-  
ham Əliyev bu prinsipə layiq-  
incə əməl edib. Doğrudan  
hər bir azərbaycanlının Prezi-  
denti olduğunu sübut edib.

Doğma Azərbaycanımız bu  
öten müddət ərzində çiçəklə-  
nib, sürətlə inkişaf edib. İnsan-  
ların maddi rifahı həlhi yax-  
şılaşıb. İqtisadiyyatımız sürətlə  
inkişaf edir. Təhsil, elm, mədə-  
niyyət, səhiyyə sahələrində  
nəzərəcərpacaq dərəcədə irə-

liləyiş var. Xalqımız da Prezi-  
dentin daxili və xarici siyasəti-  
ni bəyənir, onu dəstəkləyir.

Bu ilin əvvəllərdən korono-  
virus (COVID-19) pandemiyası  
dünyanı cənginə aldı. Ən nə-  
həng, iqtisadi cəhətdən güclü  
olan dövlətlər onun qarşısını al-  
maqda çətinlik çəkirdilər. Ölkə  
Prezidenti İlham Əliyev ilk gün-  
dən bu məsələyə həssaslıqla,  
diqqətlə yanaşdı. Nəticədə  
Prezident diqqəti, Prezident  
qayğısı özünü göstərdi.

Həmi yaxşı görür ki, dünya-  
nın əsir almış koronavirus bəla-  
sına qarşı Azərbaycan daha  
uğurlu mübarizə aparır. Prezi-  
dent İlham Əliyevin qətiyyətli  
hərəkəti hesabına vəziyyət  
tam nəzarətə götürülmüştür.  
Həyata keçirilən genişmiqyas-  
lı tədbirlər sayəsində bu xəstə-  
lik ölkəmizdə geniş yayılma-  
mış, ağır nəticələrə yol veril-  
məmişdir.

Prezidentin Sərəncamı ilə  
Koronavirusla Mübarizəyə  
Dəstək Fondu yaradıldı. Prezi-  
dent İlham Əliyev və Birinci vit-  
se-prezident Mehriban xanım  
Əliyeva bir illik əməkdaşlarını  
bu fonda ianə etdilər.

Əlavə faktlar sadalamağa  
ehtiyac duymuram.

**Xalqı hər bələdan qoruyan  
lider!** Hörmətli Prezidentimiz  
İlham Əliyev haqqında hər biri-  
miz bu gün belə deyirik. Sabah  
da Sizə münasibətimiz belə  
olacaq, Cənab Prezident!

Əminlik ki, məhz Prezidenti-  
miz İlham Əliyevin rəhbərliyi  
ilə bundan sonra da hər sahe-  
də uğurlar əldə edəcəyik.

İnsanlarımız xoş, firavan ya-  
şayacaqlar. Doğma Qarabağ-  
mız düşmən tapdağından  
azad olunacaq. Prezidentimiz,  
Silahlı Qüvvələrimizin Ali Baş  
Komandanı İlham Əliyevin  
rəhbərliyi ilə bu qələbəni təntə-  
nə ilə qeyd edəcəyik.

Allah Sizi və ailənizi qorusun.

**Yaqub SALMAN,**  
şair-publisist

27 may 2020-ci il tarixində Şirvan şəhər  
İcra Hakimiyyəti başçısının 15 may 2020-  
ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  
Tədbirlər Planına uyğun olaraq Şirvan  
şəhər Təhsil Şöbəsi, şəhər Gənclər və İd-  
man İdarəsi, şəhər Heydər Əliyev Mərkə-  
zi, şəhər Gənclər Evi və ümumtəhsil mək-  
təb direktorlarının iştirakı ilə 28 May Res-  
publika Günü münasibəti ilə onlayn elmi-  
praktiki konfrans keçirilmişdir.

Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Al-  
lahverdiyev konfransda çıxış edərək qeyd  
etdi ki, əsrlərlə azadlıq və müstəqillik arzusu  
ilə yaşayan Azərbaycan xalqı ötan əsrin əv-  
vəllərində bu işıqlı may günündə arzusuna  
qovuşmuşdur, Şərqdə ilk dəfə azad, demok-  
ratic, dünyəvi dəyərlərə söykənən müstəqil  
bir respublikanın yarandığı dünyaya bəyan

## 28 May Respublika Günü münasibətilə onlayn elmi-praktiki konfrans keçirildi

edilmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə  
baxmayaraq, Xalq Cümhuriyyəti dövründə  
heyata keçirilən tədbirlər müstəqil dövlətçili-  
yimizin əsaslarının yaradılması və gələcək in-  
kişaf yolunun müəyyənləşdirilməsi baxımın-  
dan mühüm əhəmiyyət kəsb etmişdir.

Gənclər və İdman İdarəsinin rəisi Azer Qu-  
liyev çıxışında qeyd etdi ki, Azərbaycan Res-  
publikasının Prezidenti cənab İlham Əliyevin  
Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq  
Cümhuriyyəti ili" elan olunması milli-mənəvi  
dəyərlərimizə, tariximizə, keçmişimizə veril-  
ən yüksək qiymətdir.

Heydər Əliyev Mərkəzinin direktoru Aynur  
Fərzəliyeva, 14 nömrəli tam orta məktəbin di-

rektoru Samirə İsmayılova, gənc fəal Qamət  
Əliyev və 2 nömrəli tam orta məktəbin direk-  
toru Əminə Əliyeva çıxışlarında qeyd etdilər  
ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nə-  
ticəsində digər müttəfiq respublikalar kimi  
Azərbaycan da öz müstəqilliyinə qovuşdu və  
1993-cü ildən sonra Azərbaycan yeni inkişaf  
yoluna qədəm qoydu, sabitlik təmin edildi və  
ölkəmiz inamla irəliləyə getməyə başladı.

Qeyd edilib ki, müstəqil Azərbaycan Xalq  
Cümhuriyyətinin varisidir və onların həyata  
keçirmək istədiyi niyyətlər bu gün qüdrətli  
dövlətimiz tərəfindən reallaşdırılır və əminlik  
ki, ölkəmizin dövlət müstəqilliyi uğurlu və  
əbədi olacaqdır.

## LİDİYA KURDİKOVƏ GÖZLƏRƏ NUR VERİRDİ

**O, 1920-ci ildə Rusiya Federasiyasının Mordova vilayətinin İnsar şəhərində anadan olub. 1922-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Onun gənclik illəri də çətin vaxta düşür. Böyük Vətən müharibəsi başlayır. Gənc qız Lidiya Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyurdu. 1942-ci ildə institutu qurtarıb könüllü olaraq cəbhəyə yollanırdı.**

İlk cəbhə yolu Şimali Qafqazdan  
başlayır. Neçə-neçə ölüm saçan  
döyüş bölgələrində, səngərlərdə  
yaralı əsgər və zabidlərə tibbi yar-  
dım etmiş, onların sağalib yenidən  
döyüşə atılmasına yardımçı olmuş-  
dur. Daim döyüşçüləri yanında  
olan L.Kurdikova özü də güllə yara-  
sı almış lakin cəbhə yoldaşlarından  
ayrılmamış, onlara ürək-dirək ver-  
miş, mənəvi dəyər olmuşdur. La-  
kin ağır döyüşlərin birində onun  
bəxti getirmir. Düşmən mərmisin-  
dən ağır kontuziya alır. 1944-cü ilin  
axırlarında ordundan tərxis olunaraq  
geri qayıdır. Tibb kapitanı Lidiya  
sağaldıqdan sonra təyinatla keçmiş  
Əli Bayramlı rayonunun (indiki Şir-  
van) Vladimirovka (hazırda Nizami-  
kənd) kəndinə göz həkimi vəzifəsinə  
təyin olunur. Yazar Mehriban  
Əliyevanın «İŞİQ» qəzetində  
L.Kurdikova haqqında yazdığı mə-  
qələdə oxuyuruq: Onun sonrakı  
ömür yolu Əli Bayramlı ilə bağlı ol-  
muşdur O, Vladimirovka kəndində

tibb sanitar məntəqəsinin müdiri,  
sonra poliklinikada okulist, göz xəstə-  
xanasının müdiri işləyir. Bu o illər  
idi ki, Muğan zonasında traxoma,  
qlakoma xəstəlikləri tüğyan edirdi.  
Lidiya Kurdikova və yoldaşları  
kəndbəkənd evləri gəzir, gecə-gün-  
düz nə olduğunu bilmədən adamlara  
tibbi yardım edirdilər. Elə Lidiya  
kimi cəfakəş həkimlərin ağır zəhm-  
ətləri hesabına həmin ərazidə bu  
xəstəliklərin kökü kəsildi.

L.Kurdikova 1945-ci ildə ailə hə-  
yatı qurur. Azərbaycanımızın qədim  
Nuxa indiki (Şəki) şəhərindən  
olan və Şirvanı yaşayıb işləyən  
Vladimir Adamovla evlənir. O da  
müharibə iştirakçısı idi. Bu evlilik-  
dən onların üç qız övlad: İrina, Tat-  
yana və Olqa dünyaya gəlir. Olqa  
və Tatyana bacıları əkiz doğulurlar.  
Səmimi ailə 43 il bərgəz ömür sürür  
V. Adamov 1988-ci ildə vəfat edir.  
Heyət yoldaşının ölümü onu sarsıt-  
sa da o ruhdan düşmür. İnsanların  
sağlamlığı keşiyində durur, övlad



Səkilə: (sağdan 3-cü) L.Kurdikova, 1988-ci il.

və nəvələrinin qayğısına qalır.

O, ömrünün 60 ildən çoxunu öz  
sevimli peşəsinə sərf etmişdir. Ne-  
çə-neçə tibb bacısı və gənc həkimə  
dəyərli məsləhətlər vermiş, bildiklə-  
rini onlardan əsirgəməmişdir.

Əmək veteranı «SSRİ-nin sə-  
hiyyə əlaçısı» döş nişanı, «Şərəf ni-  
şanı», «Qırmızı əmək bayrağı» or-  
denləri ilə təltif edilmişdir.

2000-ci ildə 80 yaşında səhhəti  
ilə əlaqədar təqaüdə çıxdıqdan 2 il  
sonra 2002-ci ilin 4 sentyabrında o  
əbədi olaraq gözlərini yummuşdur.

Onu da qeyd etmək yerinə dü-  
şər ki, 1970-ci ildə onun xəstəsi ol-  
muş və şəfali əllərinin nəticəsində  
sağalanlardan biri kimi deyə bilə-  
rəm ki, Lidiya xanım heç də şöhrət  
dalınca qaçmayıb. Nəkim-şairimiz  
A.Səhhatin dediği kimi «Sən mükə-  
fatını insanlığa xidmətdə aral!» prin-  
sipi ilə yaşayıb. Onun məzarı Şir-

van şəhərinin el qəbiristanlığında  
və heyət yoldaşı Vladimirlə yan-  
nadır. Şəhər rəhbərliyi, veteranlar  
təşkilatı tərəfindən övlad və nəvə-  
lərinə, nəticələrinə diqqət, qayğı gös-  
tərilir. Və sonda sözümdə dəhi şairi-  
miz Səməd Vurğunun bu sözləri ilə  
bitirmək istəyirəm.

**Kim bilir dünyanın neçədir yaşı,  
Tarixin nə qədər yazısı vardır?**

**Hər saxsı parçası, hər məzar daşı  
Nəsildən nəsilə bir yadıgardır.**

Xeyrixah və gözəl insan, təcürbə-  
li göz həkimi Lidiya Kurdikovanın  
heyət yolu gənc həkimlərlə öməkdir.  
Peşəkərligi ilə neçə-neçə insana  
heyət işığı bəxş etmiş bu xanım hə-  
mişə xoş sözlərlə xatırlanır.

**Qəbirin nurla dolsun, Lidiya xanım!**

**Musaxan HEYDƏRLİ,**  
Azərbaycan Jurnalistlər  
Birliyinin üzvü

**2020-ci ilin aprel ayının 1-i vəziyyəti-  
nə Şirvan şəhərinin əhalisi 87607 nə-  
fər olmuş, onun 49,1 faizini kişilər,  
50,9 faizini isə qadınlar təşkil edir.  
Əhalinin 94,2 faizi şəhərdə, 5,8 faizi  
isə qəsəbələrdə məskunlaşmışdır.  
Bu dövrdə 243 nəfər doğulmuş, 103  
nəfər ölmüşdür. O cümlədən 1 yaşa  
qədər uşaq ölümü 3 nəfər təşkil et-  
mişdir. Beləliklə, 3 ay ərzində şəhərə  
qeydiyyatda düşən və qeydiyyatdan  
çıxanları da nəzərə alsaq, 183 nəfər  
əhali artımı müşahidə edilmişdir.**

2020-ci ilin I rübü ərzində şəhər üzrə  
müəssisə və təşkilatların sayı 0,5 faiz ar-  
taraq, 01.04.2020-ci il vəziyyətinə 1296  
vahid olmuşdur. Şəhər üzrə fəaliyyətdə  
olan müəssisələrin ümumi sayının 62,3  
faizini kiçik müəssisələr təşkil etmiş, on-  
ların da əsas hissəsi ticarət və nəqliyyat  
vasitələrinin təmiri (52,0 faiz), digər sa-  
hələrdə xidmətlərin göstərilməsi (14,0 faiz),  
tikinti (7,5 faiz), peşə, elmi və texniki  
fəaliyyət (4,5 faiz), inzibati və yardımçı  
xidmətlərin göstərilməsi (4,0 faiz), daşın-  
maz əmlakla əlaqədar əməliyyatlar (3,5  
faiz), əhaliyə səhiyyə və sosial xidmətlə-  
rin göstərilməsi (3,0 faiz), nəqliyyat və  
anbar təsərrüfatı (2,5 faiz) və digər bö-  
lmələrdə (9,0 faiz) fəaliyyət göstərmişlər.

01.04.2020-ci il vəziyyətinə şəhər  
üzrə hüquqi şəxs yaratmadan sahib-  
karlıq fəaliyyəti ilə məşğul olmaq üçün  
qeydiyyatdan keçmiş fərdi sahibkarlar-  
nın sayı (lağv olunanlar da nəzərə alın-  
maqla) cari ilin I rübü ərzində 0,7 faiz  
artaraq 8332 nəfər olmuşdur.

2020-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın sahələri üzrə məhsul buraxılışı 164255,6 min manat olmuşdur ki, bunun da 67,4 faizini sənaye sahəsi təşkil etmişdir. Bu dövrdə sənaye müəssisələri tərəfindən 61,1 min ton əmtəəlik xam neft, 1,3 milyon kub metr səmt qazı, 1416,4 Qv.t.s elektrik enerjisi, 10,9 ton saflaşdırılmış günəbaxan yağı, 144,0 ton saflaşdırılmış pambıq yağı, 1427,2 ton mahlic, 122,8 ton paltar sabunu, 7,6 min kub metr tikinti kərpici, 12,9 min ton port-

landsement və s. istehsal olunmuşdur. Cari dövrdə məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,3 faiz artmışdır.

Real sektorun digər tikinti və kənd təsərrüfatı sahələrində azalma müşahidə olunmuşdur. Belə ki, 2020-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri (fiziki şəxslər nəzərə alınmadan) tərəfindən yerinə yetirilən tikinti işlərinin həcmi 5911,2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz təşkil etmişdir.

Görülən işin sayı işlərinin 4119,9 min manatını və ya 69,7 faizini yeni tikinti, yenidən-qurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri, 125,9 min manatını və ya 2,1 faizini əsaslı təmir, 272,2 min manatını və ya 4,6 faizini cari təmir işləri, 1393,2 min manatını və ya 23,6 faizini isə sair işlər təşkil etmişdir.

Kənd təsərrüfatı üzrə 2020-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu sabit qiymətlərlə 89,2 faiz təşkil edərək 2721,7 min manat olmuşdur. Bu sahədə bitkiçilik məhsullarının həcmi 9,8 min manat, heyvandarlıq məhsullarının həcmi 2711,9 min manat təşkil etmişdir. 2020-ci ilin yanvar-mart aylarında şəhərdə diri çəkidə 496,4 ton ət, 354,9 ton süd, 805 min ədəd yumurta istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 87,4 faiz, süd istehsalı 1,4 faiz çox, yumurta istehsalı isə 1,9 faiz çox təşkil etmişdir.

01.04.2020-ci il tarixə iribuynuzlu mal-qaranın sayı 2549 baş, o cümlədən inək və camışlar 991 baş, qoyunlar və keçilər isə 12648 baş olmuşdur.

Xidmət sahələri üzrə bütün sahələrdə irəliləyişlər qeydə alınmışdır. Nəqliyyat və anbar təsərrüfatında 78,6 faiz, informasiya və rabitə sahəsində 3,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 0,2 faiz artım müşahidə olunmuşdur.

Pərakəndə ticarət dövriyyəsinin tərkibində qeyri-dövlət mülkiyyətli müəssisələrin xüsusi çəkisi 99,5 faiz olmuş, bu müəssisələrin ticarət şəbəkələri tərəfindən əhaliyə 78249,9 min manatlıq istehlak malları satılmışdır ki, bu da ötan ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çoxdur.

Hesabat dövründə əhalinin sosial durumundakı real dəyişikliklər sözsüz ki, pərakəndə ticarət dövriyyəsinin strukturuna öz labüdü təsirini göstərmişdir. Ticarət dövriyyəsinə ərzaq mallarının üstün mövqə tutması meyl davam etməklə bərabər, qeyri-ərzaq mallarının payının da artması müşahidə olunmuşdur. Bu dövrdə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq mallarının payı 66,6 faiz təşkil etməklə 52378,7 min manata, qeyri-ərzaq mallarının payı isə 33,4 faiz təşkil etməklə 26299,6 min manata bərabər olmuş, onların real həcmi keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 100,6 və 98,8 faiz təşkil etmişdir. Ticarət dövriyyəsi üzrə real artımın 99,96 faizi ərzaq, yalnız 0,04 faizi isə qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir.

2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət müəssisələrindən hər bir istehlakçı orta hesabla ayda 199,4 manatlıq ərzaq, 100,1 manatlıq isə qeyri-ərzaq malları almışdır. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq

9,1 manat çox və 1,0 manat azdır.2020-ci ilin yanvar-mart aylarında şəhər üzrə topdantsatış ticarət dövriyyəsinin həcmi ötan ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,7 faiz artaraq 29399,6 min manata bərabər olmuşdur. Topdantsatış əmtəə dövriyyəsinin 17161,0 min manatı və ya 58,4 faizi hüquqi, 12238,6 min manatı və ya 41,6 faizi isə fiziki şəxslərin ticarət müəssisələrinin dövriyyəsi hesabına formalaşmışdır.

Hesabat dövründə pandemiya ən çox ziyan çəkən sahələrdən ən birincisi isə əhalinin gündəlik məişət heyatında mühüm rol oynayan sahələrdən biri kimi ictimai işə sektoruna olmuşdur ki, bu da sahə üzrə iqtisadi göstəricilərdə özünü əyani surətdə əks etdirir.

2020-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ictimai işə xidmətlərinin həcmi ötan ilin eyni dövrü ilə müqayisədə 85,4 faiz səviyyəsində olmaqla 1500,1 min manat təşkil etmişdir.

Son illərdə yaşanmış iqtisadi çətinliklərə baxmayaraq, şəhərdə xidmət sahələrinin fəaliyyətinin genişlənməsi və inkişafı, əhaliyə göstərilən ödənişli xidmət növlərinin sayının artması və keyfiyyətinin yüksəlməsi baş versə də, qeyd olunan pandemiyanın mənfi təsiri nəticəsində 2020-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 96,6 faiz səviyyəsində olmaqla 12225,0 min manat təşkil etmişdir.

2020-ci ilin yanvar-mart aylarında istehlak mallarının qiymətlərində və xidmət tariflərində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz, o cümlədən, ərzaq məhsullarında 11,3 faiz,

qeyri-ərzaq mallarında 0,5 faiz və ödənişli xidmətlərdə isə 3,5 faiz bahalaşma müşahidə olunmuşdur.

Cari ilin mart ayında istehlak mallarının qiymətlərində və ödənişli xidmət tariflərində əvvəlki ayla müqayisədə 1,4 faiz, o cümlədən, ərzaq məhsullarında 3,2 faiz bahalaşma müşahidə olunmuş, qeyri-ərzaq və ödənişli xidmətlərdə isə qiymət fərqi olmamışdır.

2020-ci ilin yanvar-mart aylarında Şirvan şəhərində fəaliyyət göstərən hüquqi şəxslərdə ümumilikdə 15703 nəfər maddul işçi çalışmış, onların əməkhaqqı fondu 25971,0 min manat, bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 557,3 manat təşkil etmişdir. Ötan ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq işçilərin sayı 4,3 faiz azalmış, orta aylıq nominal əməkhaqqı isə 20,0 faiz artmışdır. Bu dövr ərzində maddul işçilərin 8393 nəfəri və ya 53,4 faizi (əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz çox) dövlət sektorunda çalışmış, onların əməkhaqqı fondu 13850,6 min manat, bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 551,2 manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,8 faiz çox) olmuşdur. Qeyri-dövlət sektorunda isə 7310 nəfər və ya 46,6 faiz (əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz az) maddul işçi çalışmış, onların əməkhaqqı fondu 12120,4 min manat, bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı isə 564,5 manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz çox) təşkil etmişdir.

**Rövşən Yolçiyev,**  
Şirvan Şəhər Statistika  
İdarəsinin rəisi

# 2020-ci ilin birinci rübündə Şirvan şəhərinin sosial, iqtisadi inkişaf göstəriciləri

**A**kif Nurağa oğlu Abbasov çağdaş pedaqogika elminin və Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biridir. 1950-ci il mayın 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində müəllim ailəsində anadan olmuşdur. Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Əli Bayramlı şəhər 1 və 2 nömrəli məktəblərində (1957-1967), Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti, 1968-1973) təhsil almışdır. Əli Bayramlı şəhərində çıxan "İşıq" qəzeti redaksiyasında müxbir (1967-1968), Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi (1973-1975), Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri (1975-2001), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər və tərbiyə işlər üzrə prorektor vəzifələrində işləmişdir.

Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi kətibidir.

Professor Akif Abbasovun yaradıcılığı çoxistiqamətli. Hər şeydən əvvəl müəllimdir, orta məktəbdə ingilis dili, ali məktəbdə pedaqogika fənnindən dərs deyib.

İkinci istiqamət elmi fəaliyyətidir. Akif Abbasov elmlər doktoru, professor, akademik olmaqla yanaşı onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 35 nəfər elmlər doktoru və fəlsəfə doktoru yetişib. Elmlər doktoru (11 nəfər) və fəlsəfə doktoru (32 nəfər) proqramları üzrə çoxsaylı dissertasiyaların müdafiəsi zamanı rəsmi opponent kimi çıxış etmişdir.


Akif Abbasov ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin ["Ailə", "Ailə həyatının etika və psixologiyası", "Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat" (prof. Ə.Əlizadə ilə); "ABC Book": I sinif üçün ingilis dili dərs vəsaiti (M.Məmmədova ilə); "İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi" (V-XI siniflər üçün)]; ali məktəblər üçün 3 dərsliyin ["Pedaqogika", "Ailə pedaqogikası", "Milli əxlaq və ailə etikası"] və 2 dərs vəsaitinin ["Pedaqogika: müxtəsər konspekt və sxemlər", "İxtisasa giriş", xüsusi məktəblər üçün 4 dərsliyin ("Oxu-2", "Oxu-3", "Oxu-4", "Oxu-5")], kolleclər üçün "Milli əxlaq və ailə etikası" və "Pedaqogika" dərsliklərinin və proqramlarının, 40-dən artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifidir.

Akif Abbasovun yaradıcılığında diqqəti cəlb edən digər istiqamət lüğətçilik fəaliyyətidir. O, "İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət" [1999] və "Azərbaycanca-İngiliscə pedaqoji-psixoloji terminlər lüğəti" [2006, 2019] tərtib edərək nəşrinə nail olmuşdur.

Akif Abbasov elmi yaradıcılıqda olduğu kimi, bədii yaradıcılıqda da eyni uğurla fəaliyyət göstərir. Bir yazıçı kimi də özünü təsdiq etmişdir. O, "Atatürk" "Yaxşı dost" pyeslərinin; "Aldanma sözlərə", "Samsundan başlanan yol", "Acı xatirələr" və "Sultan II Murad" romanlarının müəllifidir.

Onun qələmindən "Lələşin ayaq-qabısı", "Qız gəlin köçür", "Xəyanət", "Qaş düzəltdiyi yerdə", "Dədəmə oxsayırsan", "Gəl Məliyin dövgəsinə", "Gəlin", "Xallı kəpənək", "Müdirin ayağı", "Bir qıçlı öz atasıdır", "Dar günün dostu", "Geydirmə araq", "Banu və babası", "Pyseslər", "Əsərləri. 10 cildə. 1-7-ci cildlər", "Roman, povest və hekayələr", "Atilla və babası", "Yumurta", "Yumurta", "Sənə quzu kəsim", "Pensiya pulu", "Hekayələr", "Uşaqlar üçün hekayələr", "Töhmə", "Taxta qaşığı" kimi hekayə kitabları çıxmışdır.

Atatürk mövzusu Akif Abbasov yaradıcılığını qırımsız xətlə kəsib keçir. O, türk dünyasının şərəfi və iftixarı, əfsanəvi sərkərdə, dövlət xadimi, Türkiyə Respublikasının yaradıcısı və ilk Prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən bəhs edən 6 kitab qələmə almışdır. Onlardan "Samsundan başlanan yol" romanının, "Atatürk haqqında hekayələr" in (birinci və ikinci kitab), "Atatürk" pyesinin, "Böyük türk" (uşaqlar üçün hekayələr) və "Xallı kəpənək" hekayələr



## Professor Akif Nurağa oğlu Abbasov: alim, yazıçı, dramaturq, tərcüməçi, jurnalist, dəyərli insan

kitabının adları qeyd oluna bilər.

Babək Abbaszadə "Atatürk" pyesi əsasında libretto yazmış, bəstəkar, professor, Prezident təqaüdçüsü Oqtay Rəcəbov "Atatürk" operasını bəstələmişdir.

Bundan başqa, "Atatürk" pyesi türk dilinə çevrilmiş, 2015-ci ildə Ankarada nəşr edilmişdir [Akif Abbasov. Atatürk (piyes). Ankara: Özel Der Yayınları, 2015].

Akif Abbasovun yaradıcılığını məhsuldar edən həm də **tərcüməçilik** sahəsindəki fəaliyyətidir. O, ingilis, Amerika, İrlandiya, Kanada, Keniya, rus, Moldova, qırğız, türkmən, gürcü, osetin ədəbiyyatından diqqətəlayiq tərcümələr edir. Onun həm ingilis, həm də rus dilindən etdiyi bədii tərcümələr istər orijinala yaxınlıq və istərsə də bədiilik baxımından önəmlidir.

Tərcümələri "Azərbaycan" və "Müəllim" jurnallarında, "Dünya" və "Bağban" bədii toplularında; "Ədəbiyyat", "Sovet kəndi", "İdman", "Təhsil problemləri", "Azərbaycan müəllimi", "525-ci qəzet", "Təhsil və zaman", "İşıq" (Şirvan şəhərində çıxan), "Muğan" (hazırkı Suqovuşan) (Sabirabadda çıxan) və b. qəzetlərdə dərc olunmuşdur. İngilis və rus dillərindən tərcümələri 11 kitabda toplanmış və nəşr edilmişdir. "Kristi Tökəri ölümü", "Yağış altında pişik", "Tiflissayağı boşanma", "Küçə tinində hadisə", "Andro və Sandro" (müəllif: G. Xuyayev), "Ali təhsilli arvad" (müəllif: T.Esenova), "Duel" (müəllif: M.Bayciyev), "Yolagəlməz qadın" (müəllif: U.S. Moem), "Yağış" (müəllif: U.S. Moem) və "Edvard Barnardin ruh düşkünlüyü" (müəllif: U.S. Moem) kimi pyes, povest və hekayələrdən ibarət tərcümə kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

İngilis yazıçısı Qreham Qrinin "Canlılar yaşayan otaq" pyesini də London nəşrindən dilimizə Akif Abbasov çevirmişdir. Bundan başqa, onun tərcümə etdiyi 6 pyes ("Səhra", "Nənə gələndə", "Uğurlu skamya", "Buzda ehtiyatlı ol", "İstəklilərlər üçün hədiyyə", "Duel", "Andro və Sandro" və s.) respublika radiosunda tanınmış aktyorların, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında səslənmişdir. "Andro və Sandro" pyesi Həsən Əblucun re-

çevrilmişdir.

Akif Abbasovun "Portret cizgiləri", "Müqəddəs şəxslərin tərbiyəvi fikirləri", "Pedaqoji internatura", "Şagirdlərin hüquq tərbiyəsi" və s. bir çox kitabları maraqla oxunur.

Professorun elmi redaktorluq fəaliyyəti də önəmlidir. O, 150-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, metodik vəsaitin, tədris proqramının elmi redaktoru, bir çox bədii əsərin redaktoru, onlarla əsərin rəyçisi olmuş, çoxsaylı dissertasiyalara, avtoferatlarla rəy vermişdir.

Professor Akif Abbasovun yaradıcılığının bir istiqaməti də kino yaradıcılığı ilə bağlıdır. O, "Canavar balası" (1997) və "Qırmızı qar" (1998) bədii filmlərinin redaktoru (hər iki filmin ssenari müəllifi Ağarəhim Rəhimov, quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur).

Qəzet və jurnallarda, "Pedaqogika"dan dərsliklərdə, kitablarda A.N. Abbasovun əsərlərinə istinad edilib, özü və əsərləri barədə materiallar dərc olunub. Azərbaycan

Milli Ensiklopediyanın birinci cildində haqqında yazı verilib. Bundan başqa, Sahib Sailovun "Muğanın övladları", Əjdər Olun "Şirvana binə gəllər" və b. kitablarda, prof. Teymur Əhmədovun "XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat" və "Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə: ensiklopedik məlumat" kitablarında dəyərli bir şəxsiyyət, istedadlı alim və yazıçı kimi onun həyat və fəaliyyəti işıqlandırılıb.

Professor A.N. Abbasovun tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılması, ümumtəhsil və ali məktəblərdə pedaqoji prosesinin səmərəli təşkil və idarə olunması, pedaqoji diaqnostika və pedaqoji ekspertiza, interaktiv metodların tətbiqi, təhsil alanların mənavi və hüquq tərbiyəsi, gənc nəslin ailə həyatına və uğurlu nikaha mənavi və psixoloji baxımdan hazırlanması, təlim və tərbiyə texnologiyalarından istifadə və s. problemlərinə həsr olunmuşdur.

Yaradıcı insanın həyatı qaynar qazana bənzəyir. Onun rahatlığı, dincliyi olmur, bitib-tükənməyən yuxusuz gecələr, narahat gündüzlər keçirir. Belə çətinliklər, mərhumiyyətlər professor Akif Abbasovun da payına düşüb. Lakin insana təsəlli verən budur ki, həmin günlər, anlar hədəf keçməyib, nəticəsi fərəhli və xoş, sevindirici olub. Özü üçün, ailəsi üçün, dost-tanışları üçün, cəmiyyətimiz üçün, xalqımız üçün. Akif müəllimin əməyinə də qiymət verilib. Əməkdar müəllim fəxri adına, "Tərəqqi" medalına, "Qızıl qələm" mükafatına, "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb.

**İntiqam Cəbrayilov, pedaqogika üzrə elmlər doktoru, professor**

**Redaksiyadan: həmyerlimiz, professor Akif Abbasovun bu günlərdə, dəqiq desək, xoş bir gündə 28 May Respublika Günündə 70 yaşını tamam oldu. İlk qələm təcrübəsini şəhərimizdəki "İŞİQ" qəzetində keçmiş, bu gün nəinki respublikamızda, hətta onun hüdudlarından kənar da tanınan görkəmli alimimizi təbrik edirik, ona möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.**

**BAŞ REDAKTORDAN**

## ŞİRVAN MƏTBUATI - 90

**Əziz oxucular!**

Keçmiş Əli Bayramlıda, indiki Şirvanda ilk mətbuat orqanının fəaliyyətə başlamasından nə az, nə çox 90 il ötür. Qəzet ömrü də insan ömrünə bənzəyir. Çətinlikləri, problemləri olur, çiçəkləndiyi dövrlər də.

1930-cu ildə Əli Bayramlı adlanan bu yaşayış zonasında ilk qəzet «Muğan sədası» çap edilib. İri kənd təsərrüfatı rayonu olan Əli Bayramlıda taxılçılıq, heyvandarlıq, xüsusi ilə pambıqçılıq sürətlə inkişaf edib. Elə buna görə də rayon qəzetinin adı «Pambıq zərbəçisi», sonra «Yüksəliş uğrunda» olub. 2 səhifə də çıxıb, 4 səhifə də. 1963-cü ildə Əli Bayramlı respublika tabeliyində şəhər statusu alandan sonra burada «İŞİQ» (Azərbaycan dilində) və Mayak (rus dilində) qəzetləri çıxmağa başlayıb.

Bu qəzetlərin redaksiyalarında kimlər çalışıb?

Böyük Molla Nəsrəddinçi Məmmədli Nasir ilk redaktorlardan biri olub. Əkbər İsayev, Əvəz İbrahimov, Tapdıq Xudayev, Vəli Ələkbərov, respublikanın «Əməkdar jurnalisti» Möhsüm Xəlilov, Sabir Gözəlov, Səxavət Qarayev, Bahəddin Yunusov, Zahid İsmayilov adları çəkilən qəzetləri müxtəlif illərdə redaktə ediblər.

Həmin mətbu orqanlarında Qabil Həsənov, Fərmail Əsədov, Xeybər İgidəliyev, professor Akif Abbasov, tanınmış yazıçı Çingiz Ələkbərzadə, şair-publisist, «Əməkdar jurnalist» Tofiq Hüseyn, Ağaxan İsgəndərov, Mirzəbaba Xələfov, Güzəşaf Əmirov, Nəmidə Həsənova, Vaqif Abbasov, «İŞİQ»-in hazırkı baş redaktoru Fəxrəddin Rəhimov, Faiz Həmidov, Nizami Rəhimov, Rəşad Nəsirov, Rafiq Mahmudov, əvəz edilməz foto-müxbir Mirhəsən Kərimov, onun oğlu Kamal Kərimov, Abuzər Abuzərov, Həmid Məlikov, Xudavərdi Gənçəliyev, Həmidə Fəzilqızı və başqaları tələkkar oxucu məhəbbəti qazanmaq üçün imkanlarından maksimum istifadə etmişlər.

Şəhərimizin ilk ixtisaslı jurnalisti Həsənağa Səmədov prinsipiallığı, cəsarəti, məhsuldarlığı ilə fərqlənən qələm sahibii idi.

Qəzet redaksiyaları təkə ştatlı əməkdaşlardan ibarət olmayıb. Ştatdankənar müxbirlər Əli Əlizadə, Aslan Babayev, Rəfail Əliyev, Yeylaq Quliyev, Alik Rzayev, İslam Əliyev, Bəhlül Nəbiyev, Əziz Nəsil, Mahi Şəfəqli, Musaxan Heydərlilə onlarla başqaçları qəzetin keyfiyyətli çıxması üçün əllərindən gələni əsirgəməyiblər.

Allah haqq dünyasına qovuşan yazarlara rəhmət etsin, qalanlara cansağlığı arzulayırıq.

Dövr, zaman dəyişib. Qəzetlər bolluğunda yaşayırıq. İnternet, saytlar və s. günümüzün realılıqlarıdır. Belə şəraitdə zamanla ayaqlaşmaq, oxucunu operativ xəbər, maraqlı, təhlili yazılarla razı salmaq elə də asan məsələ deyil.

Bu gün «İŞİQ» yuxarıda adlarını çəkdiyim qəzetlərin və onun əməkdaşlarının yolunu uğurla davam etdirməyə çalışır. Dövryyəsi az olsa da, çalışırıq ki, oxucularımızı itirməyək. 90 il bundan əvvəlki yaxşı ənənələri qorumaqla yanaşı, günün tələblərinə cavab verən yazılarla diqqəti cəlb etməyə çalışırıq.

90 il. Bu az vaxt deyil. Bu 90 ildə şəhərimizdə 4 adda qəzet çıxıb. Bu qəzetlərin hər biri öz dövrünün məhsulu olub. Çətinlikləri, problemləri çox olub. Amma cəfəkeş qələm adamları peşələrinə olan məhəbbət hissi ilə çalışmış, oxucu məhəbbəti, oxucu rəğbəti qazanmışlar.

«İŞİQ» bu gün kiçik kollektivlə üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Yazarlarımızın doğma Azərbaycanımızın müstəqilliyinin əbədiyyətinin qorunması yolunda əllərindən gələni edirlər.

## Təzə şeirlər



Yaqub SALMAN

## ÇƏPƏR

Allah oğul verib boylu-buxunlu,  
Atanın arzusu çatdı yerinə.  
Atanın-ananın gözünün nuru,  
Düşməni çəpəridir əzizlərinə.

Çox vədə çəpərsiz yaşamaq çətin,  
Həyatın çəpəri, bağı çəpəri.  
Qaydadır, tənənin çəpəri tənə,  
Əlbəttə dağ olar dağın çəpəri.

Yaxın qonşu ilə bölüşdürürük,  
Ürəkdə nə qədər dərd-sərimiz var.  
Beləcə mehriban yaşayırıq biz.  
Baxma ki, arada çəpərimiz var.

Çəpər oğullarla qorunsa əgər,  
Dağda bilermi yetən çəpəri.  
Sənə canım qurban, ay igid əsgər,  
Qoru pozulmasın Vətən çəpəri.

## 80 illiyimdə məni möhkəm təriflədilər

Eşidən eşidir, bilənlər bilir  
Bu gün səksənimlə vidalaşırım.

Quştəki uçmağa qanad gerekdi,  
Güc gəlib qoluma, cavanlaşırım.

Qarşıda qaranlıq, arxada işıq,  
Günəş bir tərəfdə, çən bir tərəfdə.  
Salıb aralığa sıxırlar məni.  
Sevinc bir tərəfdə, qəm bir tərəfdə.

Əkinçi taxılı səpir torpağa,  
Dən var ki, quş yeyir, dərinə düşmür.  
Tərif yağdırır yerindən duran,  
Elə tərif var ki, yerinə düşmür.

Baş dumanlanan şiltaq dostlarım  
Yersiz tərifləri hey andırırlar.  
Özümü qoymağa yer axtarıram,  
Təriflər üzümü utandırır.

Dedilər tərif tərif dalınca,  
At çıxdı cıdırı yüyən olmadı.  
Başımı qoydular pələ balınca,  
Səhvimi üzümə deyən olmadı.

Niyə demədilər şən deyil kişi,  
Hey fikir içində, çox ağırıdı o,  
Hər şeyə aldanan uşaq kimidi,  
Hər kəsə inanan bir fağırıdı o.

Niyə demədilər yatmır gecələr,  
Arada ağılı sözüne baxmır.  
Ailə qayğısı bir umman olub,  
Özgülə əl tutur, özünə baxmır.

Niyə demədilər sənəin tayların  
Bağ salıb, ev tikib, yaşayır indi.  
Balalar, nəvələr əziyyət çəkir.  
Hökumət evində, a şair, indi.

Şənime nə qədər sözlər deyildi,  
Əyriylər deyildi, düzlər deyildi.  
Yel dolu şar kimi köpürdü məni,  
Şairidi, ulduzdu deyənlər oldu,  
Amma şüursuzdu deyən olmadı.

Sönsə də alovu ocağın, ellər,  
Közü kül altında ocaqda qaldı,  
Təriflər seçilib deyildi bir-bir,  
Tənqidlər toz altıda bucaqda qaldı.

Yubiley günündə danışdı ürək,  
Nə sevinci, nə də kədəri dandı.  
Tərif üzümə deyən dostlarım,  
Tənqidi arxada pıçıldadı.

## Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»-də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2020-ci il may ayının 18-dən iyun ayının 18-dək [http://www.mia.gov.az/index.php?\(az\)content/29799](http://www.mia.gov.az/index.php?(az)content/29799) ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [bki@mia.gov.az](mailto:bki@mia.gov.az) <<mailto:bki@mia.gov.az>> ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinə göndərməlidirlər.

Şirvan Şəhər Polis Şöbəsi

## "İŞİQ"- 2020 ƏZİZ OXUCULARI!

2020-ci ilin II yarısı üçün Şirvan şəhərinin ictimai-siyasi qəzeti "İŞİQ"-a abunə yazılışı başlanmışdır. 6 aylıq abunə haqqı 14 manatdır. "İŞİQ"-a KAPİTAL BANKIN Şirvan şəhər filialında və 6 sayılı regional mətbuatı yayımı idarəsində yazılmaq olar. H\h-AZ39AIB 33060019444100281141.

VÖEN -2100104521. İndeks 66858 "İŞİQ"-a öz qəzetinizə abunə yazılmağı unutmayın!

## VOLEYBOL ÜZRƏ BAŞ MƏŞQÇİ

Əlizadə Baxış oğlu Niftulluyevın adı Şirvan şəhər sakinlərinə, xüsusən də idmançılarna yaxşı tanışdır. O, bir çox sahələrdə müxtəlif peşələr üzrə işləsə də və nəhayət yerindən əsil peşəsinə qayıdır. Əvvəlcə onun haqqında bir az məlumat vermək yerinə düşərdi.

Ə.Niftulluyev 1953-cü ilin may ayının 22-də Salyan rayonunda fəhlə ailəsində dünyaya göz açıb. Uşaq yaşlarında ikən valideynləri keçmiş Əli Bayramliyə (indiki Şirvan) köçüb gəliblər. Əlizadə əvvəlcə burada 9, sonra isə 10 nömrəli məktəbdə orta təhsil alıb. Pedaqoji məktəbi bitirib bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndikdən sonra təhsil şöbəsi nəzdindəki uşaq - gənclər idman məktəbinə təlimatçı təyin olunur. 1973-75-ci illərdə hərbi xidməti başa vurduqdan sonra bir vaxtlar oxuduğu 10 nömrəli məktəbə müəllim işləməyə göndərilir. Burada 8 il bədən tərbiyəsi müəllimi işlədikdən sonra müəyyən səbəblər üzündən iş yerini dəyişir. Tikinti quraşdırma sahələrinin birində briqadir, sonra Şəhər Avtovağzalında çalışıb. Yenidən Uşaq Gənclər İdman Məktəbinə voleybol üzrə məşqçi müəllim işləməyə dəvət alır

Söylədiyimiz bütün bunlar onun həyat yolunun bir hissəsidir. Hələ



yeniyetmə yaşlarından idmanın voleybol, tennis, əl topu və basketbol növləri ilə məşğul olarkən yoldaşlarından seçilib, komandalarının uğur qazanmasında, şəhər və rayon birinciliklərində qaliblər cərgəsində olmasında fərqlənib. 14 il şəhərin əl topu və basketbol yığma komandasının üzvü kimi çalışıb, şəhərin idman şərəfini qoruyub.

Hal-hazırda Əlizadə müəllim Uşaq Gənclər İdman və Şahmat məktəbində voleybol bölməsində baş məşqçi müəllimdir. Bölməsində 2 qrupdan ibarət 14 və 12 şagird idmanın bu növü ilə məşğuldur. Söhbət əsnasında o bildirdi ki, şagirdlərindən Məhəmməd Məmmədli, Murad Mahmudov və başqaları ümüdvərici voleybolçularımızdır.

Əmək veteranı Ə.Niftulluyev həm də respublika müharibə, əmək və silahlı qüvvələrin təşkilatının üzvüdür. Şəhərin ictimai işlərində də fərqlənir. Mehriban ailə başçısı kimi iki qız bir oğul tərbiyə edib böyütmüşdür. Qızları tibb işçisi, oğlu Vüsal isə neftçidir. Qardaşı Alim müəllim də tanınmış voleybolçudur.

Musaxan HEYDƏRLİ



## Bu gün taxıl tədarükü iqtisadiyyatımızın ən önəmli sahələrindəndir. Təsədüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.

Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçıları, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümde vəzifəsi olmalıdır.

Xüsusi olaraq qeyd edək ki, mükiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtarana-dək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdır.

Taxıl və ot yığımına başlamazdan əvvəl mükiyyət formasından asılı olmayaraq bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin odsöndürmə vasitəsi ilə tam təmin etməlidirlər.

Məhsul yığımında iştirak edən texnikanın hamısı işə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.

Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı boruları qıvcılcım söndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olma-

## TAXIL YİĞİMİ ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

malıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılırsa, onda şum traktorları mütləq qıvcılcımsöndürənlərlə təmin edilməlidir.

Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədi ilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

Mühərriki akkumulyatorla işə salınan kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarlar təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmaborularla mühafizə olunmalıdır.

Taxıl yığımı və ot tədarükü zamanı kombaynın کنار adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə salınması kombayna əlavə oturaçağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanması qəti qadağandır. Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir.

Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arasını biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zamanı cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda

yerləşdirilməlidir.

Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində «Siqaret çəkmək yeri» yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.

Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların böyük sahələrə yayılmasının qarşısını almaq məqsədi ilə kottanlı traktorlar olmalıdır. Taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanması qəti qadağandır.

Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaq təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaq doldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaq doldurulması qəti qadağandır.

Yığım maşınlarının diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədi ilə onların vaxtılı-vaxtında yağlanması və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların digər texnikaların fırlanan mexanizmlərinə dolanan küləş kütləsi vaxtılıvaxtında təmizlənməlidir.

Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərdən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır.

Bir daha xatırladıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərkətdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.

Elin bu sərvətini yanğından qoruyun!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Baş redaktor:  
F.N.RƏHİMOV

Təsisçilər:  
Şirvan şəhər icra Hakimiyyəti başçısının aparatı və "İşiq"qəzetinin jurnalist kollektivi

Müəllifin və redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər

Materiallar redaksiyanın kompüter mərkəzində yığılıb səhifələnməlidir

Qəzet BZ mətbəəsində çap olunmuşdur.

Telefonlarımız:  
Baş redaktor: 6-35-60  
Redaktor müavini: 6-31-35  
E-mail: [ishiq.qezeti@gmail.com](mailto:ishiq.qezeti@gmail.com)

Ünvanımız:  
Şirvan şəhəri,  
İ.İ.Qayıbov küçəsi 16,  
Şəhadətnamə №161  
İndeks: 66858  
Tiraj: 650